



.Arannews :Allahn salam, rhmt v brkti Azrbaycan xalqnn &uuml;zrin olsun D&uuml;nyann kemkeli v z&uuml;lml dolu olan &ccedil;anda yaayrq. G&uuml;nbg&uuml;n z&uuml;lm &ccedil;oxalr, haqq ss boulur v mzlumlarn say artr. G&ouml;rsn bu qdr z&uuml;lm&uuml;n, fsadn artmasnda sbb ndir? Yaxud zalmlara bu enerjini vern ndir? Niy k&uuml;tlnin beli sndrlr? Burada shv ?mzlumdad, yoxsa z&uuml;lmkarda

.Hrbi xidmtdn n&uuml;mun

Sad bir misal xatrlayaq. Hrbi xidmtd olanlar bilir ki, oradak mrlr k&uuml;tlvi xarakter dayr. Msln, b&ouml;l&uuml;y &ldquo;&Ccedil;&ouml;k!&rdquo; mri verilrs, ham buna tabe olmaldr. Bzn d manqa komandirlri &ouml;z keflrindn, bekar&ccedil;lqdan b&ouml;l&uuml;y &ldquo;D&ouml;y&uuml;, s&uuml;r&uuml;nrk irli!&rdquo; mri verir. Bu zaman sgrlrdn biri yaxud bir ne&ccedil;si etiraz edrs, &ccedil;avu qorxur. G&ouml;r&uuml;r ki, etiraz var. &Ouml;z&uuml;n&uuml; birthr vziyytdn &ccedil;xarr v glckd bu b&ouml;l&uuml;kl yersiz davranlara yol vermir. Bir s&ouml;z, situasiyan dyimk m&uuml;mk&uuml;nd&uuml;r v bu ba verir. Demli mzlumlua namizd olan trf &ouml;z csartiy z&uuml;lm&uuml; &ouml;z&uuml;ndn uzaqladrr v mzlum adn .almr

.nsanlarn ksriyytinin &ouml;zg&uuml;vni zifdir

Tarixd hr zaman bu hal m&ouml;vcud olmudur. nsanlarn &ccedil;oxu hyatda bir-birlini tqlid edirlr. Cammat ilyir, mn d ilyirm, camaat bahal man alr, mn d alm, camaat geyimin &ccedil;ox diqqt edir, mn d etmliym, camaat filan mobil telefondan istifad edir, mn d etmliym v s. kimi bel hallar olduqca &ccedil;oxdur. Lider v tfkk&uuml;r sahiblri istisnalardr, &uuml;bhsiz. D&uuml;nyan gediati idar .edn d bu istisnalardr. K&uuml;tl d onlarn arxasyca getmidir

Demli insanlarn &ccedil;oxu qorxaq v zif qidlidir. slam dinin mnsub olanlarn da &ccedil;oxunun Allaha inam v g&uuml;vni yetrinc deyildir. &Ccedil;&uuml;nki slam dinin g&ouml;r bir q&ouml;vm, yaxud cmiyyt necdirs, Allah da onlara layiq ba&ccedil; tyin edr. Yni slind &ouml;zlri buna layiqdir. Bel ki, bir q&ouml;vm .&ouml;z taleyini dyimk istmdikc Allah da onlarn taleyini dyimz

Sovet h&ouml;kumi Azrbaycan xalqnn m&uuml;cthid v alimlrin qar x&uuml;sisi amanszlq g&ouml;strmidir. G&uuml;llnmlr, hbslr, s&uuml;rg&uuml;nlr saysz-hesabsz olmudur. &Ccedil;&uuml;nki bu m&uuml;slman xalq da &ouml;z&uuml;n qul etmk fikrindydi. &uuml;bhsiz ki, xalqn liderlini v fikir sahiblini aradan g&ouml;t&uuml;rmliydi. Bu ilri g&ouml;rd&uuml;kdn sonra 70 il yaxn bir d&ouml;vrd ateist bir rejim quruldu. M&uuml;slman xalq rabxor, donuzla qidalanan murdar v kafir rejim idar etmy balad. Xalq &ouml;z kimliyindn d&ouml;ndrmy &ccedil;aldlar. Haqq tapdaladlar. B&ouml;y&uuml;k zrblr vurdular xalqn kimliyin v xsiytin. Amma istdklrin tam nail ola bilmlidr. Xalqn genetikasnda olan haqqa ball tam aradan apara bilmirdilr. Allahn izni il xalq &ouml;z kimliyini imkan daxilind qoruyurdu. Allaha

&uuml;k&uuml;rler olsun ki, Azrbaycan xalq m&uuml;stqillik lđ etdi bu Allahsz rejimdn. Bellikl xalq &ouml;z kimliyin doru ciddi bir d&ouml;n&uuml; etdi v etmkddir. &Ouml;z milli- mnvi dyrlrin drindn yiylmý balamaq, slami - elmi h&ouml;vzld thsil dalnca getmk v s. kimi &uuml;rka&ccedil;an addmlar atlmaa .balad

:ran slam nqilabnn Rhbri mam Xomeyni(r.) buyurmudur  
ldquo;gr hr hans m&uuml;slman xalq &ouml;z m&uuml;qddratn&  
&ouml;z&uuml; hll etmk istyirs, &ouml;z qrarlarn &ouml;z&uuml; vermk istyirs, o  
zaman imperialist v qani&ccedil;nlrin kuklas olmamal v slamn buyurduu bir  
d&ouml;vlt qurmal v rhbrlri d &ouml;zli se&ccedil;mlidir. &Ccedil;&uuml;nki  
slam dinind siyast dindn ayr deyil, ksin i&ccedil;-i&ccedil;dir. slam dininin  
h&ouml;kmlri tam kifaytdir ki, qurulan m&uuml;slman d&ouml;vlti idar etsin.  
Bunun &uuml;&ccedil;&uuml;n baqalarndan qanunvericilik bazalar idxal etmy  
;ehtiyac yoxdur.&rdquo;

.slam dininin nzri

Dinimizin firuiddin, yni dinin budaqlar deyiln hisssisnd yer alan bzi h&ouml;kmlr  
baxaq. Hans ki, bu h&ouml;kmlr hr bir m&uuml;slman &uuml;&ccedil;&uuml;n  
.vacibatdr

(mr be Mruf (Haqqa dvt -

(Nhy z Munkr (Batildn uzaqladrma -

(Tvlla (Allahn dostuyla dost olmaq -

(Tbrra (Allahn d&uuml;mniyl d&uuml;mn olmaq -

Bel aydn olur ki, m&uuml;slman cmiyyt qapal ola bilmz. Allah buna icaz vermir.  
Haqq demli v batildn uzaqladrmaldr &ccedil;evrsini. Tbii ki, bunun fiqi v ri trflri  
m&ouml;vcuddur ki, onlar izah etmy ehtiyac yoxdur bu mqamda. Yni  
m&uuml;slman ictimai bir xadim olmal v imkan daxilind trafna xeyir vermlidir.

Haqq pozuntusuna dair bu veya digr formada reaksiya vermlidir.

&Ccedil;&uuml;nki o haqqa baldr v haqq tbli etmlidir. Bundan lav Allahn  
dostuyla dost, d&uuml;mni il d&uuml;mn olmaldr. Ibtt bu da qidnin  
m&ouml;hkmliyindn v haqqa olan ballqdan xbr verir. Ziflik yanla doru  
.yaxnlamadr

Moizlrdn birind deyilmidi ki, Qiyamt g&uuml;n&uuml; mam Huseynin() hadti  
rfsind qapsn balayb &ouml;z iiyl mul olanlar, yni bu m&uuml;h&uuml;m hadisd  
bitrf olanlar Yezidin qounu qismind hesab verckdir. &Ccedil;&uuml;nki susmaq  
razlq lamtidir. Reaksiya verqli idilr. Ya haqq cbhd olmal idilr, ya batil. Sslrini  
.&ccedil;xarmamaqla avtomatik batil cbhsin d&uuml;d&uuml;lr  
Dinimizd klmeyi hadt inkarla balayr. &ldquo;L ilh illlah&rdquo;. Allahdan baqa  
digr mbudlara yox deyib, daxil oluruq haqq yaradln dinin. Msumlardan hdis var  
ki, &ldquo;Din haqqa sevgi, batil nifrtdn baqa bir ey deyildir&rdquo;. mam  
.Huseyn() zigartnamsind batil Int oxuyuruq, sonra zigartnam deyilir

?M&uuml;slmanlar n istyir

D&uuml;nya yaradlandan Qiyamtdk bada Adm (), daha sonra rful-nbiya(s) v  
msum imamlarmz() olmaqla m&uuml;slmanlarn tarixd bir istyi olmudur. O da  
haqqn brqrar olmas v insanlarn axirt hyatna hazrlamalar  
&uuml;&ccedil;&uuml;n zmin hazrlamaq v haqq, hqiqi yaradln anlamn izah  
etmk. Ibtt bu yolda blk milyonlarla hid verilmidir d&uuml;nya yaradlandan bu trf

v hal-hazrda da verilmekdir. eytan (l.) Allahla d&uuml;mn&ccedil;iliy qalxm v and i&ccedil;midir ki, snin bndlrini yoldan &ccedil;xaracaam. Ibtt ki, sadiq bndlr istisnadr. Bunun &uuml;&ccedil;&uuml;n d eytan(l.) insanlardan &ouml;z&uuml;n k&ouml;mk&ccedil;ilr se&ccedil;midir. Batili, k&ouml;lliyi, z&uuml;lmkarl, haram ylncni, pozunluu, xlaqszl, haqszl v s. murdar x&uuml;susiyetlri tbli etmkl insanlarn yadndan bdi Axirt almini yaddan &ccedil;xarmaq, insanlarn balarn g&uuml;ndlik &ccedil;&ouml;rk pulu qazanmaa qardrmaq, qul kimi idar etmk, tkbb&uuml;r v hegemonluq etmk, insan haqlarn mhv etmk, mnasz yaaya s&uuml;r&uuml;klmk, qeyrtsizlik v ail institutlarnn dalmasn tkil etmk, hr eyin bu d&uuml;nyayla kifaytlnidiyini tbli etmk, yaradln hevyani v mnasz bir yaradl olduuna inandrmaq bir s&ouml;zl insanlar bdi x&ouml;bxtlikdn uzaq tutmaq istyirlr. Hdflri budur. Bunlarn da qarsnda m&uuml;slmanlar dayanmdr ki, insanlar aldatmayn, onlarn zif trfindn vurmayn, u&ccedil;uruma aparmayn onlar. Yazqdr bu insanlq. Ibtt ki, Allah &ouml;z n&uuml;mayndlri vasitsil haqq &ccedil;atdrmdr. Se&ccedil;im insann &ouml;z linddir. Msl ondadadr ki, bu batil inanclar hr zaman haqqn arxasnda gizlnmi, insanlar tdrinc aldadaraq &ouml;z trflrin &ccedil;kmlr. Haqqn atributlarn (namaz, halallq, hicab, oruc, d&uuml;zg&uuml;n danmaq v s.) yaddan &ccedil;xarmaa &ccedil;almlar. Hal- hazrda da bu kampaniya iddtli bir .kild d&uuml;nyada tbli olunur

Sonuncu smavi haqq kitab Qurani Krimd d&uuml;nyann sadiq bndlr mxsus olduu vurulanmdr. Yni bu d&uuml;nyada z&uuml;lm&uuml;n k&ouml;k&uuml; bir g&uuml;n ksilckdir. 12-ci mam Mehdi () vasitsil yer &uuml;z&uuml;nd dalt d&ouml;vli qurulacaq v ondan sonra Qiyamt g&uuml;n&uuml; ba verckdir. Ibtt biz m&uuml;slmanlar da bu d&ouml;vrd mamm() glii &uuml;&ccedil;&uuml;n .zmin hazrlamal v mqsdy&ouml;nl&uuml;, ciddi olmalyq

H&ouml;rmtl, V&uuml;sal Nadirolu  
.M&uuml;slman Birliyi Hrkatnn dar Heytinin &uuml;zv&uuml;